


# Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir



## Yaraşıqlı Ağılsız Padşah




Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Janie Forest; Alastair Paterson  
Uyğunlaşdırın: Lyn Doerksen  
Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada

©2021 Bible for Children, Inc.  
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.

İsrailin hakimi və başçısı Şamuel  
yaşlanmışdı. O, Allaha xidmətdə  
öz yerini tutmaq üçün oğullarını  
İsrail üzərində hakim etdi.  
Ancaq Şamuelin oğulları  
zalım idi. Onlar pulu  
sevirdilər və öz qüvvələrini  
şərəfsiz yolla pul  
qazanmaq üçün  
istifadə edirdilər.



İsrail xalqı oğulların zalımlıqlarına görə əzab çəkirdi. Məhkəmələr ədalətsiz olurdu. Xalq hər dəfə kömək istədiyi vaxt Şamuelin oğullarına pul verməli olurdu.




3

Nə isə edilməliydi. Bir gün İsrailin ağsaqqalları bir yərə toplaşdılar və Şamueldən kömək istədilər.




4

Ağsaqqallar tələb etdilər: “Bizə hakim olmaq üçün padşah ver”. Onlar Şamuelin zalım oğullarının onlara hakimlik etməsini istəmirdilər. Onlar ətraflarındakı millətlərdə olduğu kimi, padşah istəyirdilər.



5


Şamuel qəzəbləndi. İsrailin Padşahı artıq var idi!




Qüdrətli  
Allah, Əbədi  
Olan İsrail üzərində  
hökmranlıq edirdi. O,  
İsraillilərin qurtulması üçün  
Qırmızı Dənizi açaraq onları  
Misirdəki köləlikdən azad etmişdi.  
Sonra O, İsrailə gözəl torpaqlar  
vermişdi.

6

Şamuel dua edəndə Rəbb dedi: “Onlar səni yox, Məni rədd etdilər ki, onların üzərində hökmranlıq etməyim. Onlar başqa allahlara qulluq etdilər, onların səsini qulaq as və onlara padşah ver”.



7



Allah Şamuelə dedi ki, xalqa bu barədə xəbərdarlıq etsin: cismani padşah onların pullarından vergi tutacaq; onların ən yaxşı tarlalarını və üzüm bağlarını alıb əyanlarına verəcək; oğullarını döyüşə aparacaq; qızlarını özü üçün işləməyə məcbur edəcək.

8




Lakin xalq  
yenə də padşah  
istəyirdi.

9




Allah Şamueli çox yaraşığı, çox utancaq  
və çox HÜNDÜR - hamıdan bir baş  
hündür olan bir gəncin yanına apardı.  
Onun adı Şaul idi. Şamuel  
Şaulu görəndə Rəbb dedi:  
“Bu adam Mənim  
xalqım üzərində  
hökmrənlik edəcək”.

10




Şamuel itaətkarlıqla  
Şaulu İsrailin padşahı  
kimi məsh etdi. O,  
Şaulu İsrail xalqına  
təqdim edəndə onlar  
qışqırıb dedilər:  
“Yaşasın padşah!”

11




Tezliklə padşah Şaul sınaqdan keçirildi. İsrailə nifrət edən  
Ammonlular İsraililərin şəhərini mühasirəyə aldılar və hər  
bir adamın sağ gözünü çıxartmaqla hədələdilər. Necə də  
qəddar plandır! Hədələmək xəbəri padşah Şaula çatdı. O,  
öz ordusunu hazırladı.

12



İki ordu  
qarşılaşanda Şaul  
Ammonluları qırdı  
və şəhəri xilas etdi.  
Padşah Şaul Allaha  
izzət verərək dedi:  
“... bu gün Rəbb  
İsrailə qurtuluş  
verdi!”


13



Həmin gün Allah Şaula böyük qələbə verdi. Ancaq Şaul  
həmişə Allaha ehtiram etmirdi. Bir gün, Filiştililərlə  
döyüşməzdən əvvəl, Şaul Allaha qurban təqdim etdi. O  
bilirdi ki, bu, Şamuelin vəzifəsi idi.  
O bilirdi ki, Allah, Şamuel gəlib  
bunu edəne qədər onun  
gözləməsini istəyirdi.  
Ancaq Şaul Allaha  
itaətsizlik etdi!

14

Şamuel gələndə o, Şaula dedi: “Sən ağılsızlıq etdin. Sən Allahın Rəbbin əmrinə əməl etmədin. Sənin padşahlığın davam etməyəcək”.



15


Ola bilsin ki, Şaul bunun balaca bir günah olduğunu düşünmüşdü. Lakin Allaha itaətsizlik həmişə ciddidir.



16


Başqa bir vaxt Allah Şaula Amaleqlilərin pozğun xalqını məhv etməsini əmr etdi. Ancaq Şaul və xalq Amaleqin padşahı Aqaqi öldürmədi.

Onlar həmçinin dəyərli şeyləri, qoyunları və öküzləri də saxladılar. Şaul dedi ki, onlar bu şeyləri Rəbbə qurban gətirmək üçün saxladılar.



17

Şamuel Şaula dedi: “İtaət etmək qurban gətirməkdən daha yaxşıdır. Sən Rəbbin sözünü rədd etdin və Rəbb də səni İsrail üzərində padşah olmaqdan rədd etdi”. Şaul öz günahına görə çox peşman oldu. Amma bu çox gec idi. Onun həyatının qalan hissə uğursuz keçdi, çünki o, Rəbbə itaət etmədi.



18


### Yaraşlıq Ağılsız Padşah

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

1 Şamuel 8-16

“Kəlamının açıqlanması nur saçır”.  
Məzmur 119:130

19



18



60

20

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16**